

Mirvari Qəhrəmanova
Bakı Dövlət Universiteti (Azərbaycan)

**«FOLKLORŞÜNASLIQ MƏSƏLƏLƏRİ» MƏCMUƏSİNİN ÖTƏN
 SAYLARININ TƏSVİRİ**

Bakı Dövlət Universitetinin Folklor kafedrasının müdiri tərəfindən təsis edilmiş «Folklorşünaslıq məsələləri» məcmuəsinin ilk nömrəsi 1991-ci ildə işıq üzü görmüşdür. Məcmuənin yaradılmasında başlıca məqsəd kafedra üzvlərinin elmi məhsulunu ortaya qoymaq, onların il uzunluğunu apardıqları tədqiqatların nəticələri barədə elmi ictimaiyyətə hesabat vermək idi. Çap olunan tədqiqatların aktuallığı, elmi yeniliyi və orijinallığı ilə bağlı müəlliflər qarşısında qoyulan tələblər məcmuənin tezliklə kütləviləşməsinə, nüfuzlu alimlərin diqqətini cəkməsinə səbəb oldu. Belə ki, jurnalın növbəti saylarında yalnız Folklor kafedrasının müəllim və dissertantları deyil, həmçinin Azərbaycanın digər tədris və elmi-tədqiqat müəssisələrində çalışan folklorşünaslar da öz yazıları ilə çıxış etmək arzularını bildirdilər.

Məcmuənin səhifələrində Azərbaycan folklorşünaslığının müxtəlif problemləri, nəzəri məsələlər, şifahi və yazılı ədəbiyyatın qarşılıqlı əlaqələri, müqayisəli ədəbiyyatşünaslıq (komparativistika) və s. ilə bağlı məqalələr yer almışdır. Jurnalda mərasim folkloru, kiçik janrlar, oyun və tamaşalar, nağıl, əfsanə, lətifə, rəvayət, epos, aşıq yaradıcılığı və başqa folklor nümunələri haqqında dəyərli yazılar çap olunmuşdur. Müəlliflər içərisində ilk «Azərbaycan şifahi xalq ədəbiyyatı» dərslərinin müəllifləri prof. Vaqif Vəliyev, prof.P.Əfəndiyev Azərbaycanın ədəbiyyatşünaslığı sahəsində ilk qadın elmlər doktoru, xalq yazıçısı, prof. Əzizə Cəfərzadə, folklor və yazılı ədəbiyyat probleminin görkəmli tədqiqatçılarından professorlardan N.Paşayevanın, M.Həkimov, dosentlərdən Ç.Quliyev, N.Xəlilov, E.Talıblı, M.Vəliyev, M.Məmmədov, K.İslamzadə, Ü.Nəbiyeva və başqalarının məqalələri verilmişdir.

Məcmuənin bu günədək 9 buraxılışı çapdan çıxmışdır. 90-cı illərin əvvəllərində respublikamızdakı ictimai-siyasi vəziyyətlə əlaqədar jurnalın çapında fasilələr yaranmışdır. Lakin hazırda «Folklorşünaslıq məsələləri» jurnalının nəşrində yeni mərhələ başlamışdır. Onun redaksiya heyətinə və müəllifləri sırasına öz alimlərimizlə yanaşı, xarici ölkələrin kafedramızla əməkdaşlıq edən tanınmış elm xadimləri də qoşulmuşlar. Jurnalın səhifələrində orta nəslin folklorşünasları ilə birlikdə gənc alimlərin də imzasına rast gəlmək olur. Məcmuə oxucularının sayı artmış, ona edilən beynəlxalq və yerli müəlliflərin istinadları xeyli çoxalmışdır.

«Folklorşünaslıq məsələləri»nin 9-cu cildi İSSN beynəlxalq indeksi ilə nəşr olunan “Dil və Ədəbiyyat” jurnalına əlavə kimi çap olunmuş, 2011-ci ildən isə məcmuə müstəqil İSSN indeksi almışdır. Redaksiya heyəti tərəfindən “Folklorşünaslıq məsələləri” jurnalının beynəlxalq səviyyədə tanınması, dünyanın sayı məhdud olan nüfuzlu məcmuələri sırasına düşməsi, nüfuzlu elmi nəşr, etibarlı elmi mənbə kimi qəbul edilməsi istiqamətində geniş iş aparılır.

Yeni beynəlxalq indekslə nəşr edilən jurnal dünyanın ən aparıcı kitabxanalarına göndərilərkən, hər bir nömrəsi Bakı Dövlət Universitetinin internet saytında yerləşdiriləcək, onun satış və abunə yayımı təşkil ediləcəkdir.

Мирвари Гахраманова
Бакинский Государственный Университет
(Азербайджан)

**ОПИСАНИЕ ПРЕДЫДУЩИХ ВЫПУСКОВ ЖУРНАЛА
«ВОПРОСЫ ФОЛЬКЛОРИСТИКИ»**

Р Е З Ю М Е

В статье говорится об истории основания и статьях журнала «Вопросы фольклористики», учредителем которого является профессор Азад Набиев. Здесь упоминаются ученые, вложившие труд в издание первых выпусков, а также даются сведения об авторах статей. Посвященные актуальным вопросам фольклористики эти статьи привели к тому, что журнал стал пользоваться большой популярностью в научной среде. Учитывая интерес к журналу, читателям предлагаются наименования статей, опубликованных в предыдущих выпусках.

Mirvari Gakhramanova
Baku State University (Azerbaijan)

**DESCRIPTION OF THE PREVIOUS SERIES OF THE
“FOLKLORE” JOURNAL**

S U M M A R Y

The article deals with the history and goal of publication of the journal “Folklore” founded by Professor Azad Nabiyeu. Here the names of the late scholars who made a great contribution to the publication of the first series of the journal remembered with profound respect. Here the information about the authors of the articles is also given. The journal has a good reputation among the scientific community for the articles, devoted to the investigation of current issues of folklore studies. Taking into consideration the interest in the journal we offer the list of the articles, published in previous series.